



30 avqust 1922. Bu gün türk tarixinin ən şanlı günlərindən biri, yeni Türkiyenin olum-qalım savaşında doğulduğu, Qurtuluş cəngində var olduğu gündür. Qardaş dövlət bir əsrdir bu günü şanına layiq şəkildə – Zəfər Bayramı kimi qeyd edir.

Ümumiyyətlə, avqust Türkiyenin tarixində əlamətdar mühüm bir aydır. Məhz bu ayda Türkiye dövləti olaraq mehv olmanın eşiyyinə gəlib və bu ayda türk xalqı bütünlükə səfərbər olaraq müstəqilliyini və dövlətçiliyini xilas edib.

Avqust 1920. Dünya müharibəsində ağır məglubiyyətlərə düşər olan Osmanlı dövləti Paris yaxınlığındakı kiçik Sevr şəhərində masaya qoyulan təslimçi sazişə imza atır. Müharibənin qalibləri sayılan ABŞ, Britaniya və Fransanın diktəsi ilə imzalanan sazişlə tarixinin son bölümünü yaşıyan qoca imperatorluq 1914-cü ilə qədərki ərazilərinin dörrdə üçünü itirir, ordu və donanmasının müttəfiq ölkələr tərəfindən bölüşdürülməsinə razılıq verirdi. Sazişdə Türkiyenin şimal-şərq vilayətlərinin (Qars, Ərdəhan və s.) daşnak Ermənistanına verilməsi kimi müddəə da vardi. Bir sözlə, Türkiye dövlətçiliyini və gələcəyini itmiş olurdu.

Və iki il sonra bir başqa avqust. Mustafa Kamalın rəhbərliyi altında Qurtuluş savaşı aparan Türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıcı zerbə vuraraq Sevr sazişini tarixin zibiliyinə atdı və gələcək Cümhuriyyətin səsini dünyaya duyurdu. Bu zəfər Türkiye xalqının 1919-cu ildə başladığı mücadilənin hərbi zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan vətən torpağının düşmən tapdağından xilası idi.

Bu tarix həm də torpağının bütövlüyü, suverenliyi və dövlətçiliyi uğrunda haqq mühəribəsi aparan hər bir xalq üçün böyük örnəkdir. Həmin tarixə qisa nəzər salaq.

1914-cü ildə I Cahan savaşına qoşulan Osmanlı imperatorluğunun ilk mərhələdə əldə etdiyi bir sıra hərbi uğurlara, o cümlədən 1915-ci ilin yazındaki möhtəşəm Çanaqqala zəfərine rəğmən ümumilikdə bu hərbə hazır olmadığı aşkar idi. Təsadüfi deyil ki, savaşın sonrakı illərində Türkiye üçün yalnız it-

kilərlə müşayiət olundur. Böyük imperiya nəinki əsrlər boyu əldə etdiyi əraziləri, hətta Anadolunu, indiki Türkiye torpaqlarını itirməyə başlamışdı. Artıq 1919-cu ilin yazında ölkənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları Türkiye'nin cənub-qərbini ələ keçirmişdilər. Mayın 15-də yunan qoşunları İzmir'i işğal etdi. İstanbulda Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə de işğalın qarşısını almaq iqtidarından idi.

Belə bir şəraitdə 1919-cu il mayın 19-da Mustafa Kamal paşa Qara dəniz sahilindəki Samsundan Qurtuluş savaşına başladı. Həmin il dekabrın 27-də öz qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri Türkiye dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi.

Yeni Türkiye'nin quruluşu Ankaradan başladı. Mustafa Kamal paşa 1920-ci il aprelin 23-də burada Türkiye Büyük Millət Məclisinin çağırılmasına nail oldu, məmləkətin idarəciliyi xalqın iradəsinə, onu temsil edən TBMM-ye verildi. Ölkədə faktiki ikihakimiyətlilik, daha dəqiq desək, bir tərəfdə tamamilə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yere toplayaraq vətəni yağı düşməndən xilas etmek uğrunda mücadilə verənlər, Mustafa Kamalın komandanlığı altında təşəkkül tapan orduvardı.

İstanbuldakı hakimiyyət nəyin bahasına olursa-olsun mühəribədən çıxməq üçün hər cür sazişə hazır idi. Sultan hökuməti yuxarıda qeyd etdiyimiz Sevr anlaşmasına (10 avqust 1920) razılıq verdi. Xalqın böyük əksəriyyəti bunu etirazla qarşılıdı. Mustafa Kamal paşa Türkiye'nin təslimciliyə aktına heç vaxt razı olmayıcağını bildirdi və TBMM onu rədd etdi. Türk millətinin və Türkiye dövlətçiliyinin var olduğunu isə, hər şeydən önce, hərb meydanında dünyaya qəbul etdirmək gərek idi.

Qeyd etmək lazımdır ki, Mustafa Kamal paşanın rəhbərlik etdiyi Qurtuluş

Yeni Türkiye'nin doğulduğu gün

30 avqust Zəfəri türk xalqının yenilməzliyini dünyaya duyurdu

savaşçı xronika və hərbi taktika baxımından üç mərhələyə ayrılır. 1919-cu ilin mayından 1921-ci ilin yanvarına dək dövr savaşda əsasən manevrlər və lokal hərbi əməliyyatlar dövrü kimi xarakterizə olunmuşdu. 1921-ci ilin yanvarından avqustunadək Mustafa Kamal paşa qoşunları genişmiqyaslı hərbi əməliyyatlara hazırlamaqla məşğul oldu. Bu, hərbi dildə desək, strateji müdafiə dövrü idi.

yada alıqları zərbe onlar üçün çox ağır olmuşdu. Digər tərəfdən, savaş boyunca yunanlara dəstək verən Qərb dövlətləri artıq yunan komandanlığını Anadolunu tərk edərək əlindeki digər torpaqları saxlamaqla kifayətlənməye çağırıldılar. Türk ordusunda isə 1921-ci ilin payızı və qışı, habelə 1922-ci ilin yazı döyüş hazırlığının güclənməsi ilə müşayiət olundu. Ordunun sayı 200 min nəfərə çatmışdı.

İstəmirdilər. 31 avqustdan etibarən yunan qoşunlarını bütün cəbhəboyunca qovan Türk ordusu sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi. Sentyabrin 9-da ordu yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.

Lakin yunanlar İzmiri sakitcə tərk etmədilər və geri çəkilərkən şəhərə odurdular. Bu işdə onlara yerli ermənilər də böyük kömək göstərdilər. Halbuki, şəhərdəki ABŞ, İngiltərə, İtaliya və



1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyətlə başa çatan Sakarya savaşçı artıq Türk ordusunun manevr və müdafiə taktikasından geniş əks-hükum əməliyyatlarına hazır olduğunu nümayiş etdirdi. Sakarya uğurundan sonra Qurtuluş savaşında ard-arda qalibiyətlər əldə edildi. O cümlədən dünya hərb tarixində müstəsna yeri olan və Qurtuluş savaşının zirvəsi olan 1922-ci ilin avqustundakı "Böyük Taarruz" ("Böyük Hükum") əməliyyatının da hərbi nöqtəyi-nəzərdən teməli Sakaryada qoyulmuşdu.

Yeri gəlmışkən, məhz Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala "qazi" adı və marşal hərbi rütbəsi verdi. Onun komandanlığı altındakı 100 minlik ordu birləşmələri vardi və o, həlli-dici savaşa elə 1921-ci ilin payızında, Sakarya zəfərindən dərhal sonra başlamaq istəyirdi. Lakin TBMM-in bir çox üzvləri buna qarşı idilər. Onlar türk xalqının 1914-cü ildən davam edən üzüctü mühəribələrdə bütün var-yoxunu itirdiyini və yeni bir məglubiyyətin xalq üçün sarsıcı zerbə olacağını bildirildilər. Üstəlik, ordunun canlı qüvvə və maddi təchizatı həlli-dici savaş üçün hələ yetərli deyildi. Odur ki, Mustafa Kamal paşa "Böyük Taarruz" öncəsi həm ordunu, həm də TBMM-lə bərabər bütövlükdə xalqı həlli-dici savaşa səfərbər etməli idi.

Bu arada yunan ordu birləşmələrində ruh düşkünlüyü başlamışdı. Sakar-



"Böyük Hükum" a qərar verilməzdən önce Mustafa Kamal paşa iyulun 27-də Akşehirə, yunan qoşunları ilə cəbhə xəttinə gələrək vəziyyəti bir daha öyrəndi. İyulun 30-da ordu komandirləri bir daha toplandı və əməliyyatın avqustun 26-da başlanmasına qərar verildi. "Böyük Hükum" un əsas hərbi taktikası düşmənə qəfil və çox sarsıcı zerbə endirmək idi. Çünkü hərbi əməliyyatın uzanması türk tərəfi üçün arzuolunmaz idi. Cəbbəxana və ərzaq təminatı uzun savaş üçün yetməyəcəkdi.

Nəhayət, 1922-ci il avqustun 26-da sübh tezden qoşunlar baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə Afyonkarahisarda düşmən üzərinə hücumə keçdi. İki gün içinde yunan ordusunun beş diviziyyası darmadağın edildi.

30 avqustda Türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazandı. Bu qalibiyət Qurtuluş savaşında həlli-dici rol oynadı. Artıq yunan qoşunları döyüş qabiliyyətini itirmişdi. Türk qoşunları yüzlərlə yunan əsgərinə əsir götürdü. Əsirlər arasında yunan ordusunun baş komandanı Trikopis de vardi. 30 avqustadək Eskişehir və Afyonu tamamilə nəzarətə götürən türk qoşunları baş komandandan "Ordular, hədəfiniz Aralıq dənizidir!" əmrini aldı.

Bu sırada İzmirin azad edilməsi xüsusi strateji önem kəsb etdi. Çünkü yunanlar onun ətrafında güclü müdafiə qurmuşdu və Egey dənizi sahilinin incisi sayılan bu şəhəri əldən vermək

Fransa konsulları yunan tərəfindən şəhərin yandırılmayaçına dair təminat almışdılar. Üç gün sürən yanğın şəhərin böyük hissəsini əhatə etdi, yüzlərlə dinc sakin yanğında öldü. Mustafa Kamal paşa buna çox üzüldü. Amma vətən torpağı, kül içində olsa da, yağı düşməndən azad edilmişdi və bu ən böyük qalibiyət idi.

Türk ordusu 15 günün içində 100 kilometr enində cəbhəboyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının tör-töküntüleri dənizə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdı. 150 minlik işgalçi ordu darmadağın edilmişdi. "Böyük Hükum" da 13 min türk əsgəri Vətənin azadlığı uğrunda canını fəda etdi...

Zəfər türk xalqının və Türkiye'nin tarixində yeni şanlı səhifə açdı. 30 avqust Zəfəri həm də yeni Türkiye'nin Silahlı Qüvvələrinin simvolik doğum günü kimi tarixdə həkk olunub. Çünkü məhz həmin qalibiyətdən sonra Türk ordusu, gələcək Cümhuriyyətin ordusu öz varlığını və hərbi qüdrətini bütün dünyaya bəyan etmiş oldu. Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, yeni Türkiye dövlətçiliyinin təmel daşı qoyulmuşdu. İrlidə vətən torpaqlarında suverenliyi tam bərəqrar etmək missiyası durdurdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Türkiye Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Ataturk kimi düşməyə tam haqqı vardı...

Vüqar Orxan